

## "Kitabi-Dədə Qorqud"da Qazan xan və Uruz silsiləsi

İsa Həbibbəyli

Akademik, AMEA-nın I vitse-prezidenti

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan.

E-mail: isa.habibbeyli@science.az

**Annotasiya.** Məqalədə qeyd olunur ki, "Kitabi-Dədə Qorqud" dastanındaki "Qazan xan və Uruz silsiləsi" bütövlükda Oğuz cəmiyyətini təqdim etməsi ilə də səciyyəlanır. Əgər "Kitabi-Dədə Qorqud"un müqəddiməsi Dədə Qorqudun, "Dirse xan oğlu Bugac boyu" Bugacın boyudursa, Salur Qazan boyları Qazan xanın və Uruzun boyu olmaqla bərabər, həm də iç Oğuzla Diş Oğuzun boyudur. Dədə Qorqud bir yaradıcı şəxsiyyət olaraq Qazan xanın və onun oğlu Uruzu çətinliklərdən keçirərkən onların sonunda Qalın Oğuz Elini təmsil edən qüvvələrin şəxsi keyfiyyətlərinin də təqdim edilməsini nəzərdə tutmuşdur.

**Açar sözlər:** Qazan xan, Uruz, Burla xatun, Qalın Oğuz Eli, qorqudşünaslıq

**Məqalə tarixçəsi:** göndərilib – 12.08.2020; qəbul edilib – 19.08.2020

## Series of Gazan Khan and Uruz in "The Book of Dede Gorgud"

Isa Habibbəyli

Academician, First vice-president of ANAS

Director of the Institute of Literature named after Nizami Ganjavi, Azerbaijan.

E-mail: isa.habibbeyli@science.az

**Abstract.** In the article it is noted that "Series of Gazan Khan and Uruz" in "The Book of Dede Gorgud" is characterized by presenting Oghuz society as a whole. If the "The Book of Dede Gorgud" introduction is a part of Dede Gorgud, "Bugaj, son of Dirse Khan" is a part of Bugaj, Salur Gazan parts in addition to being the part of Gazan Khan and Uruz, arc chapter of Ich (Inner) Oghuz and Dish (Outer) Oghuz as well as. Dede Gorgud as a creative personality put Gazan Khan and his son Uruz in a difficult situation and took into account to present the personal qualities of those who represented Galin Oghuz land.

**Keywords:** Gazan Khan, Uruz, Burla Khatun, Galin Oghuz Land, Gorgud studies

**Article history:** received – 12.08.2020; accepted – 19.08.2020

### Giriş / Introduction

Məlum olduğu kimi, "Kitabi-Dədə Qorqud"da Qalın Oğuz Elinin baş hərbi sərkərdəsi Salur Qazanla bağlı üç boy vardır. "Salur Qazanın evinin yağmalandığı boy", "Qazan bayın oğlu Uruz bayın dustaq olduğu boy", "Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy" adlanan bu dərin məzmunlu hekayətlər silsiləsi Qalın Oğuz Elinin ən aparcı simalarından biri olan Qazan xanın və oğlu Uruzun romanıdır. Son illərdə tapılıb üzə çıxarılmış "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi", Türkmen Səhra nüsxəsinə də nəzərəalsaq, onda "Qazan xan-Uruz silsiləsi"nin geniş və məzmunlu bir roman olduğunu bir daha təsdiq etmiş olarıq. Qazan xan və Uruz boyalarındaki ortaq süjet xətti və onu şaxələndirib əlaqələndirdən çoxsaylı köməkçi qollar, habelə həmin süjet xətlərini hərəkətə gətirib inkişaf etdirən obrazlar silsiləsi müasir terminologiya ilə de-

sək, bu boyların bir yerde roman adlandırılmasını müyyən edir. Qorqudqüsünaslıqlıda da Qazan xanla əlaqədar boyların “çoxşaxəli roman formasına yaxın olması” [1, s.90] qeyd olunmuşdur.

### Əsas hissə / Main Part

“Salur Qazanın evinin yağmalanması boyu” Qazan xan və Uruz boyunun müqəddiməsidir. Bu boy “yazıçılarının ümidi, Amit soyunun aslanı, Qaracığın qapları, Qonur atın iyisi, Uruz xanın ağası, Bayandır xanın kürəkəni, Qalın Oğuzun dayağı, igidlərin arxası” Ulaş oğlu Salur Qazan xanın təqdimatıdır. Eyni zamanda, Qazan xan və Uruz silsiləsinin əsas iştirakçıları olan Qazanın arvadı “Boy uzun Burla xatun”, Qıyan Səlcük oğlu Dəli Dondaz, Qaragüna oğlu Qarabəduq, Atağızlı Aruz Qoca, “Bayandır xanın düşmanını mağlub edən” Şir Şəmsəddin, “Parasarın Bayburt həsərini sıçrayıb aşan” Beyrək, Qazana “keşiq” deyən Yegnak, “ala qollu sapandı” olan Qaraca Çoban və onun kaşiflərlə savasında “oxlanlı halak olan” qazaları: Dabangcū və Dəmircügçü, kaşiflər tərəfəsini təməsil edən Şöküllü Məlik və dəstəsi də rəkarət cizgiləri ilə birlikdə “Salur Qazanın evinin yağmalanlığı boy”da və ciniyalı Qazan xan – Uruz silsiləsinə aid olan digər iki boyda da təqdim olunurlar. Bu obrazlar təkcə Qazan xan və Uruz silsiləsinin yox, geniş mənada “Kitabi-Dədə Qorquq”un əsas hərəkatıcı qüvvələridirlər. Əsərin heç bir boyunda Qazan xan – Uruz silsiləsində olduğu qədər çoxsaylı obrazlar yoxdur. Diş Oğuzlu qohumluq əlaqəsi olan Qazan xan öz ətrafında İç Oğuzu və Diş Oğuzu birləşdirir. “Salur Qazanın evinin yağmalanlığı” boyda baş sərkərdənin düşmənə üz-üzə dar günündə, “Qazan bayın oğlu Uruz bayın dəstəq olduğu boy”da Uruz düşmənərin əlində olanda və hətta “Salur Qazanın dəstəq olduğu boy”da özü kaşiflər tərəfəndən həbsdə olduğu vaxt kaşiflərlə savasda Oğuzun hər iki qolunun adamları Qazan xanın ətrafında camloşirlər. Bayandır xandan sonra ikinci əsas şəxs kimi Qazan xan da Qalın Oğuz Elinin birlər rəmzidir.

Daha çox realist təsvirləri ilə səciyyələnən digər boyalarla müqayisədə “Salur Qazanın evinin yağmalanlığı boy”da bədii mübaligəyə nisbətən geniş yer ayrılmışdır. Bu, Şöküllü Məliyin “yağmaçı” dəstəsi ilə mübarizə aparan Qalın Oğuz Elini təməsil edənləri daha casur, sadıq, mütsəkkil gəstərmək üçün düşünmüş bir ədəbi priyomdur. Qazan xan və Uruz silsiləsinə daxil olan boyaların hər üçündə Şöküllü Məliyə qarşı savaşa çıxmış Qazan xanın birlikdə döyüşmək üçün gələn qardaşı Qaragüna mübahiləli şəkildə aşağıdakı kimi təqdim olunmuşdur: “Qaragüna ağızında qara buga dərisindən beişiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eliyan, bigimi boynu daında yeddi dəfə diyünlüyən, igidlər iğidi Qazan bayın qardaşı Qaragüne çaparaq yetişdi: “Çəl qılıncını, qardaşım Qazan, yecirdim, dedi” [2, s.263].

Silsilənin bütün boyalarında güclü, qüvvətli və tədbirli görünən Qazan xan “Salur Qazanın dəstəq olduğu və oğlu Uruzun onu azad etdiyi boy”da daha əzəmətli təqdim olunur. Uruzun başçılığı ilə onu kaşiflərdən azad etməyə gəlmış oğuz igidləri ilə tanıtmadan vuruşduğu təkbətək döyüşlərdən qalib çıxməsi həm də roman-epopeya poetikasına görə onun Oğuz Elinin qəhrəman komandanı, böyük sərkərdəsi kimi göstərmək üçün düşünləmiş ədəbi priyomdur. “Salur Qazanın dəstəq olduğu” boyda Qazan xanın özü haqqındaki soylamaları onun basılmazlığını bayan edən mübahiz avtoportret şeirlərində:

Yüksək-yüksək böyük dağdan daş yuvarlansa,  
Öz dizini-oyluğunu qarşısına tutan Qazan mənəm.  
Fironun sıttunu tək yerdə yüksək qalansa,  
O təyləri ditzil tutub duran Qazan mənəm.  
Böyük-böyük boyları oğlanları dalasanda,  
Qamçı altına salıb döyən-vuran Qazan mənəm.  
Uca dağda dolu yağsa, qara-qatı duman dursa,  
Qaraçığın qulaqları covğunda görünməsə  
Baladızsız qorxu çəkən igidlər da yol yanılsıa,  
Baladızsız yol tanyan, yol bacaran Qazan mənəm.

*Yeddi başlı ejdahaya rast gəlib yetişdim,  
Heybatdən, qorxusundan bu sol gözüm yaşardı,  
“Hey gözüm! Bir iländən na var belə, nə var belə, qorxdun?”  
Men onda da “ərəm, bəyəm” – deyə öyməmdim.  
Çox öyünən kişilərdə bir kişilik görmədim.  
Çək qılıncı, kas başımı man ki, qorxan deyiləm!  
Öz əslimə, öz kökümə xain çıxan deyiləm!  
Oğuzların igidləri dura-dura man sənin!  
Şərafına, şəfinə tərif yaxan deyiləm! [2, s.297-298]*

Qazan xan və Uruz boyları silsiləsində oğuzlular əsl döyüş səhnələrinin real təsvirləri verilmişdir. “Kitabi-Dədə Qorquq” boylarında əsasən nəşr dililə ilə təsvir edilən müharibə və döyüş səhnələri “Uruzun dəstəq olduğu boy”da şeirlər ifadə olunmuşdur. Şuhba yoxdur ki, müharibə şeirlərinin soylamalarla təqdim olunması oğuz qəhrəmanlarının döyuşə hazırlamaq və ya müharibə səhnələrindən nəticə çıxarmaq üçün düşünülmüşdür. “Uruzun dəstəq olduğu boy” da təsvir olunan aşağıdakı şeir parçası hər iki məqsədə xidmət edən canlı və iibratımız döyüş səhnəsinin təsviridir:

*Gumbur-gumbur mağaralar çalındı,  
Burması qızıl tuna horular çalındı.  
O gün igid bay arşınlar döna-döna savaşdı,  
O gün iti polad qılıncılar çalındı.  
O gün qarğı dilli bərk oxlar atıldı  
Uzaq vuran gur nizələr sancıldı.  
O gün namərdələr xalvat yer gözlədi.  
O gün Uruz baxa-baxa cuşa goldı. [2, s.299]*

“Kitabi-Dədə Qorquq”dakı “Qazan xan və Uruz silsiləsi” butovlukdə Oğuz cəmiyyətini təqdim etməsi ilə da səciyyələnir. Əgər “Kitabi-Dədə Qorquq”un müqəddiməsi Dədə Qorqudun, “Dirsə xan oğlu Buğac boyu” Buğacın boyudur, Salur Qazan boyları Qazan xanın və Uruzun boyu olmaqla barəbər, ham də İç Oğuzu və Diş Oğuzu boyudur. Dədə Qorqud bir yaradıcı şəxsiyyət olaraq Qazan xanın və onun oğlu Uruzun çətinliklərdən keçirərkən onların lomunda Qalın Oğuz Elini təməsil edən qüvvələrin şəxsi keyfiyyətlərinin təqdim edilməsini nəzərdə tutmuşdur.

Qazan xan və Uruz silsiləsində Qaraca Çoban obrazının təsvirində də mübahizədən məharatla, yüksək sənətkarlıqla istifadə olunmuşdur. Bu məqamda da bədii mübahizə Qalın Oğuz Elinin sadə insanlarının da güclü, qüvvətli, vətənpərvər və sadəqətli olduğunu göstərməyə xidmət edir: “Çobanın sapandının daşlıq üçyəşar dana dərisindən, sapandın qolları isə uş keçi tükündən düzəlmişdir. Sapandın çatısı bir keçi tükündən id. Həl aradan on iki batman das atardı... Üç ilədək daşın düşdürüyər otu bitmədi. Bayırdı kök qoyun da, anq toğlu da qalsayıdı, sapandın qorxusundan qurd gəlib yeməzdı” [2, s.261].

Ümumiyyətlə, Qaraca Çoban obrazı mənəvi butovluk və sədəqət rəmzi olan koloritli surətdir. Qaraca Çoban obrazı Qalın Oğuz Elinin daxili-mənəvi bütövülüyünün xalqın dönməz əqidəsinə və etibarına əsaslandıraq göstərən mükəmməl bədii surətdir. Sada pəşə sahibi olan Qaraca Çobanın mənəvi portreti “Dədə Qorquq kitabı”nda ona duşman tərəfə keçmək təklifi edən kaşiflərə verdiyi cavabda bütün möhtəşəmliyi ilə öz əksini tapmışdır:

*Bos-bos danışma, itim kafir,  
İtimal bir yalaqdan yal içən azığın kafir  
Altındakı alaca atın na öyürsan?  
Ala başlı keçimcə görünməz mənə.  
Başındakı dəbilqəni na öyürsan, ay kafir?  
Başındakı papağımca görünməz mənə!  
Altılmış tutan nizəni na öyürsan, murdar kafir.*

*Qırızı dəyənəyməcə görünməz manə!  
Belindəki doxsan oxun na öyürsən, ay kafir?  
Ala qolu sapandımcə görünməz manə!  
Uzaqdaşan-yaxındasan, bəri gol!  
Iğidlərin zorbəsim gör, sonra get! [2, s.253]*

Qaraca Çobanla sadə xalq müdrikləyi və yumor hissi də çox təbiət şəkildə cəmləşdirilmişdir. O, həm də tədbirləri, ayıq, mərd, qoçaq olması ilə səciyyələnir. Yalnız "Salur Qazanın evinin yağmalanlığı boy"da iştirak etməsinə baxmayıaraq, Qaraca Çoban obrazı "Dədə Qorqud kitabı"nın əksər boylarında davamlı olaraq təmsil edilən an mətbəər qəhrəmanlar qədər yadda qalır.

Sədaqət göstərmək baxımından lazım geldiyi məqamda "paltanının qolu ilə alının qanını silən" Qaraca Çobanla bağlı olan dahiyyana şəkildə canlandırılmış aşağıdakı sahna dünya ədəbiyyatının ən yaddaşalan, unudulmaz və təsirli təsvirlərindən biridir: "Qazan fikirləşdi, dedi: Əgər Çobanla getməli olsam, Qalın Oğuz boyları bunu başıma qaxıncı edərlər. Çobanla olmasayı, Qazan kafiri mağlub edə bilməzdilər deyərlər.

Qazana qeyrət gəldi. Çoban bir böyük ağaca sənya-sənya möhkəm bağladı.

Qaraca Çoban gücləndi, iri ağacı yeriylə-yurduya qopardı, arxasına alıb Qazanın ardına düşdü. Qazan baxdı gördü, çoban ağacı arxasına alıb gəlir. Qazan soruşdu: Ədə, çoban, bu ağac nadir! Çoban deyir: Ağam Qazan, bu ağac ona görədir ki, sən kafiri basdırısan, qarın acar, mən də sənə bu ağaca yemək bishirərəm" [2, s.258].

Bu, qətiyyən şifahı ədəbiyyatın nümunəsi olmayıb, yalnız Dədə Qorqud kimi böyük istedad sahibi olan bir yaradıcı şəxsiyyətin yüksək bədii təfsikkürünün bənzərsiz-tsəkrəsiz və parlaq ifadəsi olan əsl ədəbiyyat hadisəsidir. Uzun zaman ədəbiyyat tarixi kitablarında, dərsliklərdə əməkçi insan surəti kimi asasən sosial baxımdan qiymətləndirilmiş Qaraca Çoban obrazı adında hər iki sözü böyük hərflərlə yazılımaq layiq olan əsl sədə, zəhmətək və sədaqətlə insanın Azərbaycan ədəbiyyatında aydın və tövsiyəklidir. Xalq yazarı Anarın verdiyi aşağıdakı qiymət bütövlükdə "Dədə Qorqud kitabı"nın, o cümlədən də Qaraca Çoban obrazının dünya ədəbiyyatçılarının yeri və əhəmiyyətini layiq olduğu yüksək səviyyədə ifadə edir: "Ağaca bağlanmış, həmin ağacı köklü-köməli qoparıb düşmən üzərində gedən Qaraca Çoban Şəkspir əzəmətinə malik surətdir" [1, s.86].

Salur Qazan boyalarında Uruz Qalın Oğuz Elinin hayatın çətin sinəqlərindən keçmiş, dərin mənəviyata və yetkin, kamıl düşüncəyə, bütöv əqidəyə malik yeni nəslini və həm də gələcəyini ləyaqətlə tömənlərdir. "Salur Qazanın evinin yağmalanlığı boy"da Uruz anasının namusunu atasının dustaqlıqdan azad olmasından üstün tutması, "Qazan bayın oğlu Uruz bayın dustaqlıq boy"da onu xilas etmək üçün savaşa gölmiş atasını mağlub olmaq və ya ölüm təhlükəsi ilə üz-üzə qoymaqa razı olmaması, nəhayət, "Salur Qazanın dustaqlıq boyu və oğlu Uruzun onu xilas etdiyi boy"da Qazan xanın ardına gedərkən etdiyi ağıllı, tədbirləri davranışları ilə təqdim olunur. Ən çətin vəziyyətlərdə göstərdiyi döyüş qabiliyyəti, səcaeti ilə Uruz "Kitabi-Dədə Qorqud"da Qalın Oğuz Elinin gələcəyini tömsil edə biləcək yenisi nəsil qəhrəmanlardan biri olduğunu isbat edir. Uruzun casırlığı və döyüş bacarığı isə "Qazan bayın oğlu Uruz bayın dustaqlıq boy"da öz əksini tapşırma və onun kaşfırlar üzərindəki döyüşə obrazlı şəkildə "sanki dar yolda dolu düşdə, ya qaz sürüsündə şahin girdi" sözləri ilə ifadə edilmişdir. Bununla Uruz sözün əsl mənasında Qazan xanın oğlu və "xanlar-xanı" Bayandır xanın navasi adını daşımağa layiq olduğunu sübut edir. Dustaqlıq mənasına, əsir alınmasına baxmayıaraq, bay-xan nəslinə məxsus yüksək mənəvi dayırılırı daim uca tutması onun simasında döyüş səcaeti ilə şəxsi keyfiyyətlərin bir-birini tamamladığını nümayiş etdirir.

Qalın Oğuz Elini arası bütövlüyünən qorunub saxlanılması ilə ali mənəvi keyfiyyətlərin yaşadılması Qazan xanın oğlu və Bayandır xanın nəvəsi kimi, Uruzun borcu və vəzifəsidir. Həyat hadisələrinin qarşısına çıxardığı bütün möqamlarla adı özü qazanmalıdır.

Qazan xan və Uruz silsiləsinin hər üçündə əsas iştirakçılarından biri olan "boyu uzun, beli ince" Burla xatun əsl Azərbaycan qadınlarına məxsus olan gözəlliyi, ləyaqəti və dəyənatı özündə əks etdirir. Digər Qalın Oğuz qadınları kimi, Burla xatunun da at çapib qilinc çalması, Qazan xanla döyuşlarda iştirak edib "kafirin qara bayrağını qılınclayaraq yera salması" [2, s.308] kimi key-

fiyyətləri bu cəsər və alicənəb Azərbaycan qadınının hərtərəfli obrazını canlandırmışdır.

"Qazan bayın oğlu Uruz bayın dustaqlıq boy"da əsir düşmüş oğlunu azad etmək üçün əri Qazan xanın ardına savaş yerinə gəlmış Burla xatunun göstərdiyi dönməz iradə və şücaət bu Oğuz qadınının mərdənə simasını əyanı surətdə təqdim edir: "Boyu uzun Burla xatun oğlunu anla-dıqca qarın calmadı. Qırx inca belli qız-oğlanla Qara ayığını çəkdirdib mindi. Büyük qilincəna qurşandı. "Başımın tacı Qazan galmadı" deyə izinə düşüb getdi. Gəlib-gəlib Qazana yaxınlaşdı... Qal qilincini, yetdim Qazan!"

... Qazanın bütün bəyləri yetdi... Cəsarətlə kafirin üstüntələr saldırlar, qilinc çaldılar... Bir qiyamət savaş oldu... Boyu uzun Burla xatun kafirin qara bayrağını qılıncladı, yera saldı" [2, s. 306-308].

İranın Urmia şəhərində məzarının olması haqqında məlumatlar göstərir ki, "Kitabi-Dədə Qorqud"un bu bənzərsiz qadın qəhrəmanı tarixdə yaşışmış xanım - şəxsiyyətdir.

Qazan xan-Uruz boyları silsiləsi Qalın Oğuz Elinin oğuz tayflarına düşmənçilik edən "kafirlərin" məhv edilib aradan qaldırılması ilə başa çatır. Lakin Qazan xanının missiyası bununla bitməmişdir. Qalın Oğuz Elini qoruyub saxlamaq və daha da möhkəmləndirməklə yanaşı, onu öz içindəki xəyanətkar xilqətlərdən təmizləmək missiyasını hayatı keçirmək da Qazan xanın üzərinə düşür. "İç Oğuzu Dış Oğuzun donanımlı çıxmazı və Beyrəyin olduğunu boy"da təsir edildiyi kimi o, bu zaruri və məsuliyətli missiyanı İç Oğuzu xain çıxan, iğid Beyrəy qanına qəlit edən hayatına son qoyan, Dış Oğuzu təmsil edən Alp Aruzu öldürməklə mərdənəliklə yerinə yetirib, Qalın Oğuz Elinin bütövlüyünü təmin etmişdir.

Adından göründüyü kimi, hələləyi ayrıca kitab halında naşr edilməsinə baxmayıaraq, "Salur Qazanın yeddi başlı ajdahanı öldürməsi boyu" da Qazan xan və Uruz silsiləsinə aiddir. Bu boyda Uruzun adı çəkilənməs, mələmət silsiləyə lala Qılıbə Qıl Baraqlı, Xan Əfşar kimi obrazları alava olunmuşdur. "Türkmen Səhra və ya Güməbəd nüsxəsi" adlandırılın bu əlyazma üç hissədən: "Soylamalar", "Salur Qazanın Araz çayı ilə Qars Qalasını alması" və "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi" adlı hissələndən ibarət olması bu boy haqqında "iki boy və bir soylömə" iddiəsinə ortaya qoymusdur. Hətta Türkiyədə Yusuf Azmu Türkmen Səhra nüsxəsini "Soylamalar və ki yeri boy ilə Türkmen Səhra nüsxəsi" adı ilə kitab halında naşr etdirmiş, təhlillərində iki boydan da-nışmışdır [3].

Lakin diqqətlə yanaşıqdır, Türkmen Səhra nüsxəsinin iki hissədən ibarət olan bir boy olduğunu görmək mümkündür. Buradakı "Salur Qazanın Araz suyu (çayı) ilə Qars Qalasını alması" və "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi" hissələri müştəqil boyalar olmayıb, biri digərini davam etdirən boylardır. Qazan xanın Qars Qalasını fəth etdikdən sonra "Ağca Qala Sərhəmliyə" dərəgə təyin etdiyi lala Qılıbənin, qardası Qaragünən oğlu Qarabadağın da "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi boyu"nda iştirak etməsi, Qalın Oğuz Elinin başqanı Bayandır xanın Qars qalasının alınmasından sonra yox, yeddi başlı ajdahani öldürməsindən sonra sujet daxil edilib, boyu təmamlaması "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi boyu"nun iki hissəli bir boy olduğunu göstərir. Salur Qazanın "Alagözün" (Türkə-Azərbaycan sarhəddində dağ - I H) ağızında Sarabxana düzündə savasda Qars Qalasını alıqdan sonra heç bir qutlama, tətənə keçirməməsi boyun davam etməsindən xəbər verir. Dədə Qorqudun "Salur Qazanın Araz çayı ilə Qars qalasını alması"nın finalında peydə olmayıb, bir söz deməməsi də bi hissənin Qazan xanın eyni bir səfərdə bir qəhrəmanlıq nümunəsi göstərib yoluñun davam etdirərək, növbəti hadisələrə doğruları davam etdirməsinin təsvididir. "Salur Qazanın yeddi başlı ajdahasını öldürməsi"ndə vahimlər, qorxuc və nəhəng yeddi başlı ajdahani öldürməsi dəha çətin şəraitdə qazanılar qalabə olduğu üçün, həm də daşıdığı mühüm ictimai-fəlsəfi mənəvəyə görə xüsusi əhəmiyyətə malik hadisə olduğuna görə hər iki hissəni tamamlayan boydur. Fikrimizə, "Salur Qazanın Araz çayı ilə Qars qalasını alması" hissəsinin sonluğunda boy sözünün işlədilməsi, "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi"nın "boy" adlandırılmasından da təsdişli olmayıb, məhz boyun burada yekunlaşdırılmışlığı diqqət çatdırır. Məhz "Salur Qazanın yeddi başlı ajdahani öldürməsi boyu"nun finalında Qazan xanın ajdahasını dərisini soyaraq əyninə geyib Qalın Oğuz Elinə dönməsi "Kitabi-Dədə Qorqud" boyu oğuz boyalarının şərə qarşı mübarizəsinin yekunu olmaqla bərabər, həm də bu adalatlı, güclü, qüvvəli təyafənin dəha möhtəşəm güc qazanmalarının, bütün gücləri özlərində birləşdirmələrinin tətənəsidir.

Bu həm də yeddi başlı əjdahanın öldürülməsi ilə yer üzünün, insanların xilas edilməsinin bayram kimi qeyd olunmasının ifadəsidir. "Kitabi-Dədə Qorqud"da ilk dəfə olaraq, xanlar-xanı Bayandır xanın bütünlükla "İç Oğuzu, Dış Oğuzu götürüb qarşılıması" və əjdaha dərisindən çadır qurduraraq "yeddi gün yeddi gecə padşahlığı qonaqlaması" [3, s.64-65] möhtəşəm final səhnəsidir. Nəhayət, bütün bunlardan sonra Dədə Qorqudun galib öz müdrik sözünü deməsi də nəticə etibarla həm "Qazan xan və Uruz silsiləsi"nə, həm də "Kitabi-Dədə Qorqud" epopeyasına yekun vurur: "Qazan kimi qoçaq igid bu dünyadan gəldi keçdi" [3, s.65]. Artıq bu sözlərdən sonra "Kitabi-Dədə Qorqud"un demək olar ki, əksər boylarının son sahnesində Dədə Ozanın soylaşdırğı "Ham dediyim bəy ərənlər" sualına cavab axtarmağa ehtiyac qalmır. Dədə Qorqudun müdrikcəsinə ifadə etdiyi cümlədəki "gəldi keçdi" sözləri isə boyların yekunundakı "gəlimli-gedimli dünya" fikrini də mənalandırır.

### Nəticə / Conclusion

Bütün bu ictimai-mənəvi hadisələrin fonunda haqqında danışdığımız Qazan xan-Uruz silsiləsində oğuz boylarının hər birinin xor kimi ifadə etdirkləri "Çal qılincini, xan Qazan, çatdım" sözleri dünən, bu gün də, hətta sabah da Qalın Oğuz Elinin – Azərbaycanın birliliyini və qüdrətini ifadə edən, daim güclü və həmrəy olmağa səsləyən, müdrik və uzaqqorən Dədə Qorqud öyüdnəməsini diqqət mərkəzinə çəkən əbədi çağırışlardır. Bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhəri Azərbaycan ordusu Qarabağda apardıqları ədalətli mübarizə və göstərdikləri qəhrəmanlıqlarla Dədə Qorqudun arzularını və Qazan xanın igitidliliklərini həyata keçirirlər.

### Ədəbiyyat / References

1. Anar. Dədə Qorqud dünyası. Bakı, XXI Yeni Nəşrlər Evi, 1999
2. Kitabi-Dədə Qorqud (tərtib edən və ön sözün müəllifi: Samət Əlizadə). Bakı, XXI Yeni Nəşrlər Evi, 1999
3. Yusuf Azmun. Dede Korkut'un üçüncü əlyazması. Soylamalar ve İki Yeni Boy ile Türkmen Sahra Nüshası. İstanbul, Kutlu Yayın Evi, 2019
4. Əbdülbaqi Bahadır xan. Şəcərəi-tərakimə (çapa hazırlayanı İ.Osmanlı). Bakı, Azərbaycan Milli Ensiklopediyası, 2002.
5. "Kitabi-Dədə Qorqud"un on üçüncü əlyazması (çapa hazırlayanı Ramiz Əskər). Bakı, 2019.

## Цикл сказаний о Газан хане и Урузе в «Китаби-Деде Горгуд»

**Иса Габиббейли**

Академик, Первый вице-президент НАНА

Директор института Литературы имени Низами Гянджеви, Азербайджан.

E-mail: isa.habibbeyli@science.az

**Резюме.** В статье отмечается, что в дастане «Китаби-Деде Горгуд» типажи Газан хана и Уруза ценные и тем, что они олицетворяют весь социум Огуза в целом. Если в зачине «Китаби-Деде Горгуда» выступает сказ о Салур Газан хане и Урузе, он вдобавок представляет собой и сказание об Ич Огузе и Дыш Огузе. Деде Горгуд, проведя в дастане Газан хана и его сына Уруза через все препятствия, творчески воплощает на их фоне силу, характеризующую личностные качества народа Галын Огуза.

**Ключевые слова:** Газан хан, Уruz, Бурла хатун, Галын Огуз Эли, коркудоведение